

İmadəddin Nəsimi - 650

Sən bu cahana siğmadın

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev böyük Azərbaycan şairi ve mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətə 2019-cu ili "Nəsimi il" elan etdi, yubileyin Azərbaycan Respublikasında dövlət səviyyəsində geniş qeyd edilməsi haqqında fərman imzaladı.

Nəsimi insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm edib. Anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginleşməsində misilsiz xidmətləri vardır. Nəsiminin mənbəyini xalq ruhundan almış poetik əslublu orta əsrlər Azərbaycan dilinin mənə imkanlarını bütün dolğunluğu və rəngarəngliyi ilə əks etdirir. Sənətkarın yaradıcılığı türkdilli xalqların bədii-ictimai fikrinin inkişafına qüvvətli təsir göstərmişdir.

Sərgin dahi mütəfəkkir şairlərindən biri siyasi, ictimai, əxlaqi mövzularında əsərləriyle "söz mülkünün sultani" olan Nəsimi sufizmin əsasını təşkil edən hurufilik ideyalarının təbliğatçlarından biri idi. Nəsimi Azərbaycan ədəbiyatı tarixində ana dilində yaranan fəlsəfi qəzelin banisi olub. Nəsiminin bədii yaradıcılığı Azərbaycan poeziyasının və ədəbi diliñin inkişafında müüm bir mərhələdir. Nəsiminin yaradıcılığı dilçilik, xüsusiile Azərbaycan türkçəsinin tarixi inkişafını öyrənmək baxımından müstəsna əhəmiyyətə malikdir.

Ötən ilin noyabr ayının 19-da Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMI) Nəsiminin büstü qoyuldu. Bu, Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə Moskvada keçirilən "Nəsimi - poeziya, incəsənet və mənəviyyat festivalı" çərçivəsində baş tutub. Nəsimi dünya poeziyasının ən kamil nümunələrini yaradıb, insanın əzəmətini, insani məhəbbətinin və şəxsiyyətinin söz cəfəkeşini olub. Nəsiminin yaradıcılığı milli-mənəvi varlığımızın ayrılmaz tərkib hissəsidir. İnsanın qüdrətini tərənnüm edən Nəsiminin poeziyasında mübarizə ruhu vardır. O, üsyankar şeirləri ilə haqqaya qovuşan kamil insan olmaq uğrunda inadla mübarizə aparmışdır. Şairin fikrincə, ilahi varlıq səviyyəsinə yüksələn, böyük mənəvi sərvət olan kamil insan ədalətli cəmiyyət yaratmağın da real əsasını təşkil edir. İmadəddin Nəsimi yaradıcılığında İlhamla vəsf olunan kamil insan



Məndə siğar iki cahan, mən bu cahane siğmazam,
Gövhəri laməkan mənəm, kövnü məkanə siğmazam.

Ərşlə fərşu kafü nun məndə bulunu cümle çün,
Kəs sözünü və əbsəm ol, şərhü bəyanə siğmazam.

Kövnü məkandır ayətim, zati dürür bidayətim,
Sən bu nişanla bil məni, bil ki, nişanə siğmazam.

Kimse gümanə zənn ilə olmadı həqq ilə biliş,
Həqqi bilən bilir ki, mən, zənnü gümanə siğmazam.

Surətə baxu mənini surət içində tanı ki,
Cism ilə can mənəm, vəli cism ilə canə siğmazam.

Həm sədəfəm, həm inciyəm, həşru sirat ədinciyməm,
Bunca qumaşu rəxt ilə mən bu dükənə siğmazam.

Gənci-nihan mənəm mən uş, eyni-əyan mənəm, mən uş,
Gövhəri-kan mənəm mən uş, bəhrəvu kanə siğmazam.

Gərci mühiti-əzəməm, adımla adəmdir, adəməm,
Dar ilə künfəkan mənəm, mən bu məkanə siğmazam.

Can ilə həm cahan mənəm, dəhrilə həm zaman mənəm,
Gör bu lətifiyi ki mən, dəhrə zəmanə siğmazam.

Əncum ilə fələk mənəm, vəhy ilə həm məlek mənəm,
Çək dilinivə əbsəm ol, mən bu lisənə siğmazam.

Zərrə mənəm, günəş mənəm, çar ilə pəncə şəş mənəm,
Surəti gör bəyan ilə, çünkü bəyanə siğmazam.

Zat iləyəm sifat ilə, qədr iləyəm bərat ilə,
Gülşəkərəm nəbat ilə, bəstə dəhanə siğmazam.

Nar mənəm, şəcər mənəm, ərşə çıxan həcər mənəm,
Gör bu odun zəbanəsin, mən bu zəbanə siğmazam.

Səms mənəm, qəmər mənəm, şəhər mənəm, şəker mənəm,
Ruhı-revan bağışlaram, ruhi-revanə siğmazam.

Gərci bu gün Nəsimiyəm, haşimiyəm, qureyşiyəm,
Bundan uludur ayətim, ayətü şanə siğmazam.

obrazı orta əsr Azərbaycan şeirində bədii sözə yaradılmış əzəmətli insan heykəlidir.

Nəsiminin qəzəlləri sevgi andı, sədaqət, vəfa hərəyi kimi oxunur. Hər misra, bütövlükde qəzəl uca gəyərlerin mehrəbi olan eşq haqqında dünyəvi düşünənin sözə (şeiriyyət,

poetika) təsdiqidir.

*Dilbəra, mən səndən ayrı
təndə canı neylərəm?
...Mən sənin bimarinam,
özgə dəvəni neylərəm?*

Nəsiminin yaratdığı cinaslar həm poetik dəyəri ilə seciyyəvidir, həm də oxunaqlığıyla:

Xəyaline, xəyalı nə:

*Düşdü yenə dəli könlük
gözlərinin xəyalını,
Kim nə bilir bu könlümün
fikri nədir, xəyalı nə?*

Böyük əqidə sahibi İmadəddin Nəsiminin "Məndə siğar iki cahan, mən bu cahana siğmazam" qəzəli şairin mükəmməl avtoportretidir deyənlər nə qədər haqlıdır!

Orta əsrlər Azərbaycan lirikasını bənzərsiz bədii təsvir və ifadə vasitələri ilə zənginləşdirən, təsvir və ifadə vasitələrindəki yeniliklər, bəzən hər misrada bir neçə təşbeh qəzəli təkrarsız sənət nümunəsinə əvvəl.

Seyid İmadəddin Nəsimi böyük mütəfəkkir şair idi.

Bir şeir xiridarı Əbdülrəhman Camidən şeir mülkünün peyğəmbərlərinin kimliyini soruşur. Cami Firdovsini, Sədi Shirazini, Hafiz Shirazini, Xəyyami, Cəlaləddin Rumini nişan verir. Şeir xiridarı təccübələ "Bəs Nəsimi?", - deyə soruşur. Cami soyuqqanlıqla "Sən şeir Allahını so魯şmadın axı", - deyə cavab verir...

"Tükənməyən, sonu olmayan kainatda" söz kainatı yaratmışdı Nəsimi...

Azərbaycan əsgərinin mübarizliyində Nəsimilik var...

Azərbaycan əsgərinin qətiyyətində Nəsimilik var...

Azərbaycan əsgərinin dönməzliyində Nəsimilik var...

Azərbaycan əsgərinin dönməzliyində Nəsimilik var...

Nəsimi kamillik şairiydi, ucalıq (ucalığın) şairiydi.

İlahi enerjinin söz daşıyıcısının Nəsimisiydi Nəsimi.

Yaradıcılığı nəsim qüdərtliydi Nəsiminin; nəsim hər yerde ola bilir (və olur!)

"Həqq (həqiqət) məndədir", - deyə Nəsimi həqiqətin (həqiqət uğrunda mübarizənin (bəşəriliyin) şairiydi.

Həllac Mənsurluğun, Nəsimiyyin zərrəsiydi Nəsimi...

Səndə siğar ikən cahan sən bu cahana siğmadın, Sərhin bəyanı ayrı cür, Sərhi-bəyanı siğmadın.

Zaman-küskün, məkan-bəstə, əsrlərin insafı yox, "Ənəlhəqq'i həqqmi bildin, sözə - məkanə siğmadın.

Söz - yaradan, söz yaratdır, kainat bildin sözü sən, Kürreyi-ərzin bəzəyi Azərbaycana siğmadın!..

"Azərbaycan Ordusu"